

# DÜNƏNİMDƏN BU GÜNÜMƏ

## Və yaxud da yazıçı-publisist Səyyad Arana məktub

Çox hörmətli Səyyad müəllim, indiki zamanda, insanların əsəblərinin tarıma çəkildiyi məqamda yəqin ki, məktub oxumağa hamı kimi sizdə də həvəs olmayacaq. Amma neyləyim ki, sizin etdiyiniz mənəvi "təyziqdən" sonra mən bu məktubu yazmağa məcburam. Düşündüm ki, həyat bir göz qırpmıdır. Sabaha o qədər də güvənmək olmaz. Ona görə də düşündüyüm, üreyimdə olanları ya-zıb müəyyən mənada yüngülləşmək istədim. Həm də düşündüm ki, bu məktubu yazmaqla oxucuların yaddaşında bir balaca işarı yaratmış olaram. Kimlərin-sə yadına dünəni düşər... kimlərin-sə yaddaşı oyanar... kimlərin-sə sabahı xə-yalında canlanar... Bax, bütün bunları düşünə-düşünə bir də gördüm ki, məktubu bilgisayara diqtə edirəm. Və...

Ötən həftə mənə səmimi bir afotoqrafla



SALAHLİ SƏYYAD ADİL oğlu  
(Səyyad Aran)  
15 yanvar 1952 – İmişli rayonunun  
Qaradonlu kəndində doğulmuşdur.  
1972-ci ildə – Azərbaycan Dövlət  
Pedaqoji Universitetinin filologiya  
fakültəsini, 2001ci ildə – Bakı Dövlət  
Universitetinin hüquq fakültəsini  
bitirmişdir.  
1983 – "Körpü" adlı ilk heykələr kitabı  
çap olunmuşdur.  
1991 – AYB-ə üzv qəbul edilmişdir.  
1995-2005-ci illərdə I və II çağırış  
Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.  
1996 – "Soyuq günəş" adlı heykələr və povestlər kitabı dərc  
edilmişdir.  
2001 – "Qızıl qələm" mükafatı almışdır.  
2004, 2015-ci illərdə – Azərbaycan Yazuçılar Birliyi İdarə Heyətinin  
üzvü seçilmişdir.  
2005 – filologiya elmləri namizədi elmi dərəcəsi almışdır.  
2005 – Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif  
edilmişdir.  
2006-2010 – Türkiyənin İstanbul şəhərində Azərbaycan  
Respublikasının Baş konsulu olmuşdur.  
2009 – "İlin dipları" mükafatını almışdır.  
2010 – "Milenium" (İstanbul) nəşriyyatında heykələr və  
povestlərdən ibarət "Aklanma kağıdı" ("Təmizlik kağıdı") kitabı  
çap edilmişdir.  
2012 – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci  
müavini təyin edilmişdir.

sonuncu kitabınızı göndərmişdiniz. Kitabın tərtibatı ve həmin o səmimi sözlər tam sə-mimi deyim, "saqqızımı" oğurladı. Və elə evdə qaldığımız bu günlərdə kitabı əvvəl maraqla, sonra öz həyatım kimi oxumağa başladım. Ona görə "maraqla" və "öz həyatım kimi" ifadələrini qabardıram ki, diq-qəti çəksin. O diqqəti ki, o bir az korşalıb... bir az zamanın axarında qaysaqlanıb və deyəsən ağrısı azalıbdi. Amma əsl həqiqət də, o diqqət də, o qaysaqlayan yara da öz içində qan verir. Və biz bəzən hiss etmə-

SƏYYAD ARAN

BAŞDAŞI

dən baxdıgımız bu qanın qurbanlığı olduğunu unuduruq. Və...

"Elm və təhsil" nəşriyyatında işıq üzü görmüş roman tekce bədii əsər kimi yox, həm də bir gerçək həyat hekayəsi kimi mənim əlimdən tutub dünənimə apardı. Doğuldugum bölgənin gözəlliklərini, bu bölgənin adamlarının və bir də bu bölgənin yaşamını yaddaşımda bir kino lentinə çevirdi. Mən də o lentin izləyicisi oldum. Kinolent firlandıqca tanıdım adamların siması mənimlə göz-gözə gəldi... nəfəs-nəfəsə dayandı... Onlar heç qocalmamışdır. Ele 90-ci illərin əvvəllərində olduğu kimi qalmışdır. Bu ölümsüz qocalmayan adamlar Qarabağı çıyınlarına qaldırmışdır. Qoruyurdular Qarabağı - özü də quş təfəngiyə, dayandoldurumla və bir də döyüşün gərgin anında heç nəyə yaramayan silahlارla. Mən bu romanda Azərbaycanın Cəbrayıll adlanan rayonunu, onun dağ kəndlərini, həmçinin özümün doğuldugum Hadrud rayonunu, bugünkü Xocavəndin kəndlərini gəzib dolaşdım. Özü də atüstü yox, 30-35 il bundan əvvəlki kimi. Meşələrini də do-laşdım... bulaqlarından da su içdim... adamları ilə də baş-başa qaldım. Bütün bunları mənə sizin yazdığınız "Başdaşı" romanı yenidən yaşıatdı. Doğrusunu deyim ki, kitabı oxumağa başlayanda romanın adıyla razılaşmamışdım. Amma şəhid oğlunun başdaşının məzəri üstündə ucaltmağa məqam tapmayan ailəni, bu başdaşını özü ilə birlikdə Cəbrayıldan Beyləqana,

oradan məskunlaşdıığı digər ərazilər və nəhayət, Masazırə getirib çıxaran... Bəli, Masazırə getirib çıxaran Səməndərin, onun xanımının, qızı Minarenin... və digər ailə üzvlərinin dözümunə, iradəsinə yalnız baş əydim. Ayri heç nə deyə bilmədim. İnanın ki, romanı oxuduqca şahidi olduğum gerçəklilikləri vərəqlərə hopmuş gördüm. Işərə Cəbrayıllın polis rəisiinin müavini Vaqif Mehərrəmovun, işərə Cəbrayılda silaha sarılan könüllülərin, ziyalıların və ümumiyyətlə, "Vətən!" deyib silaha sarılan hər kəsin doğma cöhrəsi gəlib dayanır gözlərimin önündə. Üstəlik, döyük səhneləri yaddaşında təzələndi. Yəni romanda müəllifin işarə etdiyi Sirik kəndində tutmuş ermənilər yaşayın Zamzur kəndinə və digər ərazilərə qədər hamısı gerçeyin özü kimi həmsöhbət oldu mənlə...

Çox hörmətli Səyyad müəllim, bir ailənin özüyle gəzdirdiyi başdaşı əslində mənim üçün özümlə gəzdirdiyim işğal altında olan kəndimdi. Mənim doğuldugum Tuğ kəndinin özüdü.. Mən onu özümlə hər yere aparıram. Və elə Səməndər də, oğlu Qürbətin başdaşını özü ilə gəzdirir. Hətta ata hava soyuq olanda oğlunun başdaşını bükür ki, ona soyuq olmasın!!! Bu mənzərəni romana gətmək, bu mənzərəni oxucuya təqdim etmek ağrılı olduğu qədər də düşündürür. Siz bunu bacarmısınız. Mən bu romanda sizin bir yazıçı kimi Qarabağ müharibəsi barədə nə qədər böyük bilgilərə sahib olduğunuzun təkrar şahidi-nə əvvəldim. Ona görə təkrar deyirəm ki, bizim döyük bölgəsində olduğunuz məqamlar mənim yaxşı yadımdadı. Və görünür elə o məqamları siz yaddaşınıza köçürü-köçürü içinizi "Başdaşı" romanını ya-zırmışsınız. Və o roman Qarabağ həqiqətlərinin həm əks-sədasıdır, həm də gerçək üzü.

Bu roman bir oxucu olaraq məni həqiqətən yaşadıqlarımın dizinin dibində orturdu, ləp çökdürdü!.. Anladım ki, ora dönüsən başqa yol yoxdur. Çünkü içimdə gəzdirdiyim başdaşı məni orada gözləyir.

Çox dəyərlimiz Səyyad müəllim, ro-manınız barəsində isti-isti bölüşdürüm bu fikirləri bir oxucunun ürək sözləri kimi qəbul etmənizi rica edirəm. Əsl ədəbiyyatçılar isə yəqin ki, bu roman barəsində susmayacaqlar. Sizə uğurlar arzu edirəm.

Əbülfət MƏDƏTOĞLU